

2000-ci il iyun ayının 22-də milli mətbuatımızın 125 illiyi münasibətələ keçirilən görüşdə ulu öndər Heydər Əliyev mətbuatın keçdiyi çətin, şərəfli yola nəzər salaraq "Kaspi" haqqında demişdi: "Əkinçi" qısa bir zamandan sonra bağlandı. Ondan sonra rus dilində nəşr olunan bəzi qəzetlərə əlavə olaraq vərəqələr çıxdı. ...Zeynalabdin Tağıyevin məlaliyyəsi ilə "Kaspi" qəzeti buraxılıb, amma o, rus dilində idi. Bunlar bizim tariximizdir. Zərdabinin qoyduğu təməl yaşadı və inkişaf etdi".

Çağdaş Azərbaycan mətbuatı böyük tarixi inkişaf yolu keçərək azad, müstəqil, demokratik tərəqqinin ən yüksək səviyyəsinə çatmışdır. Ölkəmizdə müstəqilliyin əldə olunduğu ilk illərdə başlayaraq yaranan müstəqil mətbuat 1993-cü ildə Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra yeni məzmun alaraq sürətli inkişaf etməyə başladı. O, söz, fikir, mətbuat azadlığının inkişafını dövlətin demokratik inkişafının əsas istiqaməti kimi qəbul edərək, mətbuatın daha da sürətli inkişaf etmesi üçün ardıcıl olaraq bir sıra sərəncam və fərمانlar imzalayıdı.

1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyada söz, fikir, məlumat azadlığı ilə bağlı müdədəların əksini tapması, 1998-ci il 6 avqust fərmanı ilə Nazirlər Kabinetin nəzdində mətbuatda və digər KİV-lərde dövlət sirlərini mühafizə edən baş idarənin ləğv edilməsi, 1998-ci ilin sonunda qəzet redaksiyalarının əlavə dəyər vergisindən azad olunması, 2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyinin ləğv olunması və s. kimi onurlarla belə mütəreqqi sərəncamlarla mətbuatın tərəqqisinə kömək göstərildi.

2001-ci ildə Ulu öndər "Jurnalistlərin dostu" mükafatının təqdim edilmesi mərasimində deyirdi: "Azərbaycanın böyük tarixi var. Bu böyük tarixə nəzər salanda görürük ki, heç vaxt Azərbaycanda söz bu qədər azad olmayıbdir, mətbuat bu qədər azad olmayıbdir". Bu sözün dərinliyində dayanan həqiqətin müəllifi elə Ulu öndər özü idi, onun diqqət və qayğısı mətbuatı demokratik ruh getirərək medianın inkişafı üçün yeni üfüqlər açdı. Dövlətin bütövlükde sürətli inkişafı azad mətbuatın, kütüvəli informasiya vasitələrinin yeni məzmun alması üçün arzulanan tarixi şəraitini formalasdırıdı.

Ölkə rehbəri cənab İlham Əliyevin həkimiyətə gəlmişdən sonra iqtisadiyyatın sürətli inkişafi media təmsilçilərinə qayğıının artmasına şərait yaratdı. Təkcə KVDF-nin yaranması haqqında imzalanınan sərəncam, qəzet redaksiyalarına göstərilən maddi yardım, jurnalistlərin mənzil-kommunal şəraitinin yaxşılaşdırılması üçün tikilən binaları qeyd etmək dövlət-media münasibətlərindəki demokratik ənənələrin tərəqqisine bariz nümunədir.

Azərbaycan mətbuatının 140 il-dən artıq keçdiyi tarixi inkişaf prosesində "Kaspi" qəzeti geniş bir dövrü əhatə edir. Yubileyler həm də hesabatdır, keçilən tarixi inkişaf yolunun çətin, şərəfli məqamları dərindən təhlil olunmaqla bərabər, çağdaş mərhələdən gələcəyə uğurlu keçid etmek üçün inkişafın vacib sahələrinə yeni baxışları formalasdırı.

Tarixi "Kaspi" qəzeti xalqın, məllətin keçmişini, ictimai-siyasi, iqtisadi yaşantılarını, istək və arzularını günbəgün, aylıb bizlərə çatdırmağa nail olmuşdu. "Kaspi"də fəaliyyəti ilə qəzeti yeni məzmun getirən əksər milli yazarları birləşdirən amal milli düşüncə və millət sevgisi idi. Bu sevgi çaraq işığı kimi ziyalıları ətrafına

toplamağa müvəffaq olmuşdu.

1875-ci ildə Həsən bey Zərdabi tərəfindən min bir əzabla "Əkinçi" işq üzü görə də, qəzətin açılmasına izn verən senzura sonralar onu bağlamağa nail oldu. Anadilli bir qəzətin bağlanması Həsən bəyi və onun ətrafındaki yeni, mütəreqqi fikirli ziyalıları yenidən düşünməyə vadar etdi. Həsən bəyin qəzətçilik fəaliyyətindən başqa xalqı cəhələtdən oyadacaq elə bir kütłəvi vasitə görə bilməməsi düşüncəsi yeni bir ideyanın realaşmasına təkan verdi. Həsən bəy Zərdabinin V.Kuzminə verdiyi məsləhətə qəzət açmaq təşəbbüsü dəyərləndirilir. Kuzmin rus olduğunu üçün müraciətə qısa bir müddədə müsbət cavab alaraq fəaliyyətə başlayır. Həsən bəy Zərdabinin növbəti məsləhəti ilə həftədə bir dəfə qəzətin "Çıraq" adı ilə Azərbaycan dili adlandırmak məqsədə uyğun olardı" - fikri ilə tamamlanırdı. Milli təfəkkür, milli vətəndaşlıq qeyri ilə

luğunun qısqanlıq hadəfinə çevrildi. Cox ustalıqla aparılan şovinist müzakirələrdə onun savadının, qabiliyyət və bacarığının, milli qeyrətinin qabarık şəkildə üzə çıxmazı tezliklə tutduğu redaktorluq vəzifəsində uzaqlaşdırılmışına gətirib çıxardı. M.Şahtaxtının ziyanlı əvvəlciliyi ilə qısa müddədən istifadə edərək çap etdirdiyi tarixi məqalədəki haqlı tələbələr 100 il sonra belə tarixi həqiqətlərdə öz təsdiqini tapdı. Onun "Zaqafqaziya müsəlmanlarını necə adlandırmalı" adlı məqaləsi 1891-ci ilin 1 may sayında çap olundu. Bu məqalədə geniş elmi, tarixi şəhərlə Azərbaycan millətinin adı izah olundur. Sonra isə bütün tarixi təhriflərə aydınlaşdırıb "Zaqafqaziya müsəlmanlarını tatar əvəzinə azərbaycanlı, Zaqafqaziya türk dilini isə... Azərbaycan dili adlandırmak məqsədə uyğun olardı" - fikri ilə tamamlanırdı.

Millət, xalq sevgisi, dövlət və dövlətçilik ənənələrinə vətəndaş münasibəti mətbuatın enerji mənbəyinə çevrilməlidir. Ölkə rəhbəri İlham Əliyevin "Mən jurnalistləri vətənpərvərliyə çağırıram" fikri fəaliyyətimizin əsas məzmununu təşkil etməlidir.

Üç əsrin qəzeti

"Kaspi"nin keçdiyi yol həm də millətin, xalqın taleyi idi

İə, "Kaspi" yalnız rus dilində nəşr olunaraq 1881-ci ildən 1919-cu ilədək böyük bir tarixi inkişaf mərhələsi keçdi. Bu tarix həm də məllətin, xalqın taleyi idi. Xalqın yaşadığı taleyülü proseslərdə "Kaspi" qəzeti ziyalıların tribunasına çevrildi. Hədə-qorxulara, dəfələrlə şər və böhtənlərə məruz qalsalar da, əqidə sadiqliyi göstərək, həqiqətə və azadlığa doğru ireliliyərək istiqal mücadiləsindən dönmədilər. Bu yoluñ yolcularını vahid əqidə birləşdirirdi - milli mücadilə, milli istiqal!

"Kaspi" qəzeti hətta rus redaktorlarının rəhbərlik etdiyi dövrlerde belə, azərbaycanlı ziyalıların tribunasına çevrilib bilmişdi. İlk naşır Kuzminlə başlayaraq Y.Starsev, N.Svinkin, V.Xomutov, P.Qordiyevski, N.Sokolinski, A.Veyenberq, Ə.Topçubaşov, Ə.Hüseynzadə və başqalarının dövründə azərbaycanlı ziyalılar fikirlərini sənzdən yayındıraraq qəzətə dərc etdirməye nail olurdular. Bu fədakarlıq onların fəaliyyətlərini tarixə çevirirdi. Əslində, 1881-ci ildən 1919-cu ilədək olan mərhələdə "Kaspi"de fəaliyyət göstərən ziyalılarımız bu qəzet vasitəsilə həm fikir adamlarının həmreyyiliyinə nail oldular, həm də milli düşüncələrin oyanmasında, milli şüurun dirçəlişində, eyni zamanda, istiqal mübarizəsinin formalaşmasında əhəmiyyətli dərəcədə böyük tarixi rol oynadılar. Onlar sözün əsl mənasında tarix yaradırdılar. Tarix isə illər sonra onları əbədi ləşdirdi.

N.Sokolinskinin təklifi ilə müvəqqəti olaraq qəzətin baş redaktorluğuna gətirilən M.Şahtaxtli qısa müddət ərzindəki fəaliyyəti ilə senzor və şəhər gubernatori

toplamağa müvəffaq olmuşdu.

1875-ci ildə Həsən bey Zərdabi tərəfindən min bir əzabla "Əkinçi" işq üzü görə də, qəzətin açılmasına izn verən senzura sonralar onu bağlamağa nail oldu. Anadilli bir qəzətin bağlanması Həsən bəyi və onun ətrafındaki yeni, mütəreqqi fikirli ziyalıları yenidən düşünməyə vadar etdi. Həsən bəyin qəzətçilik fəaliyyətindən başqa xalqı cəhələtdən oyadacaq elə bir kütłəvi vasitə görə bilməməsi düşüncəsi yeni bir ideyanın realaşmasına təkan verdi. Həsən bəy Zərdabinin V.Kuzminə verdiyi məsləhətə qəzət açmaq təşəbbüsü dəyərləndirilir. Kuzmin rus olduğunu üçün müraciətə qısa bir müddədə müsbət cavab alaraq fəaliyyətə başlayır. Həsən bəy Zərdabinin növbəti məsləhəti ilə həftədə bir dəfə qəzətin "Çıraq" adı ilə Azərbaycan dili adlandırmak məqsədə uyğun olardı" - fikri ilə tamamlanırdı.

müsəlmanlarının ilk rusilli qəzeti kimi yüksək nüfuzu malik idi. "Kaspi" dövrünün ən çox təsir imkanına malik qəzeti idi. O dövrə Qafqazda nəşr olunan 56 mətbuat orqanının 20-si rus dilində idi. "Kaspi" rusilli neşrlər arasında həm tiraj, həm də dərc olunan məqalə müelliflərinin çəkisindən görə öndə idi.

1889-cu ildən 1897-ci ilə qədərki tarixdə "Kaspi"nin redaktoru olmuş N.A.Sokolinskinin ölümündən sonra qəzətin məlaliyyətənlikləri başlayır. Xalqının maariflənməsində heç vaxt heç və əsirgəməyən maarifpərvər milyonçu Hacı Zeynalabdin Tağıyev Həsən bəyin təklif və təşəbbüsünü dəstəkləyərək qəzətin və onun mətbəəsinin alınmasına 57 min rubl ayırdı. Məhz bu dövrən başlayaraq "Kaspi" qəzeti "Müsəlman Kaspi" adlandı. Ona görə belə deyiləndir ki, qəzətin müsəlman redaktorunun ətrafında dövrün milli düşüncəli ziyalıları toplaşdırılar, onun səhifələrinə yeni istiqal məzmunu gətirdilər.

"Kaspi"nin tarixi inkişaf yoluna diqqətə yanaşsaq, bu tarixin 38 illik dövrünü belə ümumiləşdirə bilərik:

- 1881-1891-ci illər mərhələsi: ilk azərbaycanlı ziyalıların qələm təcrübələrinin sinanılması və mətbuatda getdikcə tanınması prosesi;

- 1891-1905-ci illər: "Kaspi"nin fəaliyyətində baş verən hadisələrə münasibət bildirən ziyalı təbəqəsinin fəaliyyəti müşahidə olunur. "Müsəlman Kaspi"si müdriyliklə senzuranın basqılarını dəf edə bilir;

- 1905-1914-cü illər mərhələsi: I rus işqiləri və 1905 - erməni-müsəlman münasibətlərinə gərginlikdə "Kaspi" həm milli vətəndaşlıq mövqeyini, həm də yüksək peşəkarlıq nümayiş etdirir;

- 1914-1918-ci illər: İmparatorluğun çöküşü xalqların öz müqəddərətini təyin etmək məqsədilə fəallaşmasına səbəb olur, bütün Rusiya müsəlman türkləri Əlimərdən bəy Topçubaşovun liderliyi ətrafında "Kaspi"yə toplanır;

- 1918-1919-cu illər: bu dövr qəzətin növbəti yüksəlşə mərhələsi və sonu kimi kimə dəyərləndirilməlidir. Bu, həm də 1918-ci il mart qırğını, AXC-nin yaradılmasına informasiya dəstəyinin göstəriləməsi dövrüdür.

Əlimərdən bəy Topçubaşov "Kaspi"yə baş redaktorluq etdiyi illərdə milli şurun inkişafı, milli ruh və mübarizədə fəallığı təbliğ edən yazıların dərc olunması üçün min bir əziyyətələrə senzuraya yol təpə bilmişdi. 1899-cu ildə 2500 tirajla çıxan qəzet 1906-ci ildə artıq 10 000 tirajla nəşr edilirdi. Ə.Topçubaşovun redaktorluğu illərində qəzətə icimai maraq daha da artırıraq, ətrafına dövrün milli düşüncəli ziyalıları toplaşdı. Ona görə "Kaspi" milli ziyalıların "düşünən beyn mərkəzi" adlanıdır.

Davamı səhifə 3-də



fəaliyyət göstərən M.Şahtaxtının min bir əzabla ziyalılarına qəzətə bəlliyi tarixi təşəbbüs illər sonra - 1995-ci ildə Ulu öndər Heydər Əliyevi rəhbərliyi ile hazırlanınan və ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında öz müqəddəs təsbitini tapdı. "Azərbaycan xalqı" və "Azərbaycan dili" ifadələri tarixi mənasına qovuşdu.

* * *

"Kaspi" qəzətinin rus dilinde çıxmazı azərbaycanlılar tərəfindən kütłəvi şəkildə oxunmasına əngel törətsə də, nəşr Cənubi Qafqaz və Orta Asiya, hətta Yaxın Şərqi



Sona Veliyeva
"Kaspi" qəzeti təsisçisi

Üç əsrin qəzeti

"Kaspi"nin keçdiyi yol həm də millətin, xalqın taleyi idi

Əvvəli sahifə 2-də

"Kaspi" qəzeti ilə qədər redaktorluq etmiş Azərbaycan xalqının görkəmli dövlət xadimi, ilk Bakı Dumasının müsəlman sədri olmuş Ə.Topçubaşovun Həsən bəy Zərdabının xatiresine həsr etdiyi "Azərbaycanın mayakı" adlı məqaləsində deyilir: "Qəzet Volqa müsəlmanları, xüsusiilə onların mərkəzi sayılan Kazan, Ufa, Orenburg, Nijni-Novgorod, Krim ilə də mənəvi əlaqələr saxlayırdı". "Kaspi" hətta başqa müsəlman ölkələrinə də göndərilirdi. Qəzeti aparıcı yazarlarından olan Ə.Ağayevin müsəlman məsələləri barədə felyetonları, ictimaiyyət, torpaq, şəhər problemləri barədə Həsən bəyin məqalələri, F.Köçərlinin ədəbi-bədii oçerkələri böyük maraq yaradırdı. Bu məqalələr müsəlman xalqlarını məisət və dillərini, ədəbiyyatlarını öyrənməyə çağırırdı. Bu cəhətdən "Kaspi" qəzeti qeyd olunan müddət ərzində Azərbaycanın siyasi-iqtisadi, mənəvi həyatının inkişafından dərin iz qoydu". (N.Yaqublu: "Kaspi" qəzeti təqdimatı ve tarixi).

Əfsuslar olsun ki, Ə.Topçubaşovun ictimai və milli düşüncə fealiyyəti senzor idarəsinə narahat etdiyindən, her zaman qəzetiñ fealiyyətinə maneə törətməyə çalışırdılar. Hətta Zeynalabdin Tağıyev haqqında qubernatorluq jandarm idarəsindən 13 yanvarda daxil olan məktubda "o, savadsız olsa da, Zaqqafqaziya müsəlmanları arasında böyük nüfuzu malikdir, bu qəzetiñ nəşrini tatarlara həvalə etmək olmaz" deyə xəberdarlıq edildi. Çünkü Həsən bəy Zərdabının tövsiyələri əsasında Əlimərden bəyin qəzetiñ gətirdiyi yeni məzmun "Kaspi"nin yeni inkişaf mərhələsini açmışdı. Biz redaktor kimi onun özüñ xeyli məqaləsi ilə tanış olmaqla yanaşı, həm də məqalələrin köməyi ilə şəhər dumasının fealiyyəti vasitəsilə fəhlələrin iş şəraitinin yaxşılaşması, sosial tələblər, məktəb, təhsil problemlərinin həll olunması, eləcə də Azərbaycan ədəbiyyatı, dünya və rus ədəbiyyatının təbliğü üçün yeni imkanlar yaradığını izleyə bilirik.

Əlimərden bəy Topçubaşovun redaktorluğu illərində Ə.Ağaoğlu ədəbi-təqnid bölməsində şöbə müdürü kimi çalışaraq, Əlimərden bəyin ictimai işlərinin çox olduğu dövrlərdə Həsən bəy Zərdabı ilə birgə qeyri-resmi redaktorluq işini də həyata keçiriblər.

"Kaspi"de Əhməd bəyin dini-fəlsəfi, ictimai-siyasi, xüsusiilə maarif, təhsil və qadın azadlığına həsr olunan 200-dən çox məqaləsi çap olunub.

Eyni zamanda, Azərbaycan klassik müsiqisinin banisi Üzeyir Hacıbəyov mərəfəci publisist kimi geniş oxucu kütłesinin səbirsizliklə gözlədiyi imza müəllifinə çevrilmişdi. Onun "Kaspi"də xeyli məqaləsi işıq üzü göründü.

Ceyhun Hacıbəyli daha irəli gedərək inqilabi-maarrifçi ruhlu yazıları ilə diqqəti cəlb etdi. Deqiq fakt və delillər əsasında hazırlanmış məqalələr daha çox təhsilin inkişafını tələb etdi. Onun məktəb, təhsil problemləri, dini dəyərlərin düzgün çatdırılması, xeyriyyəcilik və onun cəmiyyətə faydalari, Qars qəçqinləri, onların problemləri, nəşriyyat məsələlərinə həsr olunmuş yüzlərlə məqaləsi sevə-sevə oxunurdu.

F.Köçərli, S.Qənizadə, N.Vəzirov, Ş.Əfəndizadə, N.Nərimanovun "Kaspi"

pi"de dərc olunan yazıları bu gün də aktuallığına, millet sevgisi ilə dolu olduğuna görə tədqiqatçıların diqqətini cəlb edir.

Əfsus ki, Ə.Topçubaşovun "Kaspi"dəki redaktorluq fealiyyəti 1907-ci ildə dayanır. "Viborq bəyannamesi"ni imzalayan beş müsəlman deputatdan biri olan Əlimərden bəy 3 ay həbsə məhkum edilir. O, redaktorluq və digər siyasi hüquqlarından mehrum edilir. 1907-ci ilin yanvarında çıxan sayıda "müvəqqəti redaktor H.B.Məlikov" qeyd olunub. Sağlamlığı ilə bağlı böyük çətinliklə yaşammasına baxmayaraq, Həsən bəy Zərdabı 27 fevrala, yəni 47-ci sayı qədər qəzetiñ redaktorluq edib. Qəzetiñ ilk tədqiqatçısı Səməye Mövlayevanın "Üç əsrin qəzeti" kitabında qeyd etdiyi kimi, Əlimərden bəyin ictimai işlərlə məşğul olduğu zamanlarda "Kaspi"

etdirərək bizləre miras qoyub.

O vaxt "Kaspi" qəzeti bir neçə dəfə yubileyini keçirmişdi. 1891-ci ildə qəzetiñ 10 illiyi, 1906-ci ildə 25 illiyi qeyd olunmuşdu. Bu bayramda qəzetiñ hüquqi sahibi Hacı Zeynalabdin Tağıyev də iştirak edirdi. Redaksiyanın yaşı əməkdaşlarından biri Hacıya Xitabən bu sözleri söylemişdi: "Kaspi" qəzeti Qafqazın, eləxüsus Bakı şəhərinin mədəni tərəqqisine səy edib, çalışmadı olmuştur. Buna görə də bizim üçün bayramdır". Yubileyde qəzetiñ baş mürəttibi Nəriman Nərimanovun qardaşı Salman Nərimanov, Abdulla Şaiqin qardaşı, turançılıq ideologiyasının əsas simalarından biri Yusif Ziya, publisist Mehdi bəy Hacinski çıxış etmişdir.

Hacı Zeynalabdin kollektivi təbrik edə

finin ənənələrinə sadıq qalaraq milli bir qəzet olmağı, digər tərəfdən də dönyanın ən müterəqqi mətbuatının inkişaf prinsiplərindən bəhrələnərək daim yenilik və müasirliyi öz fealiyyətində eks etdirməyi qarşısına əsas məqsəd qoydu, söz, metbuat azadlığının getirdiyi azadlıklırin ölçülü-biçisini düzgün dərk etdi. "Kaspi" media etikasına daim sadıq qaldı. Şəxslərin təhqirinə heç zaman yol verməyərək, istər sade vətəndaşların, istərsə də müəyyən sahəyə aid yetkililərin şərəf və ləyaqətinə qorumaq baxımından lazımı məqamlarda balanslı mövqə nümayiş etdirdi. Qəzet, sələfinin iş metodikası və məqsədində sadıq qalaraq millətin, xalqın olduğunu sübut etdi.

Biz həmişa dövlət və dövlətçilik ənənələrinin təbliğ olmasına, qorunmasını fealiyyətimizin əsası kimi qəbul etdik. Ulu öndər Heydər Əliyevin vaxtılı söylədiyi "Azərbaycan jurnalistikası cəmiyyət qarşısında duran vəzifələrin müəyyənləşdirilməsi və həlli işinə əhəmiyyətli təhfələr vermişdir" - fikrini fealiyyətimizin əsas qayəsinə çevirməyə çalışırdı. Fealiyyətini bərpa edəndən qısa müddət sonra qəzet gündəlik 16 sahifə çıxmışa başladı, həftə sonları 24 sahifəyle ("Ədəbiyyat" eləvəsi ilə birləşdə) oxucuların görüşünə gəldi. Müxtəlif rubrikaların öz oxucu auditoriyası formalaşdı. "Kaspi" siyasetə qarışmadan siyasi hadisələri düzgün şəhər etməyi, oxucuları məlumatlandırmayı, vətəndaşların bu və ya digər məisət və sosial yüklü problemlərinə işıq salmağı bacardı. Milli-mənəvi dəyərlərimizin qorunması, adət-ənənələrin cəmiyyətdəki yeri və rolinin düzgün şəhərinə çalışdı. Biz Azərbaycanlıq ideologiyasını, milli məraqları qəzetiñ fealiyyət amalına, Vətən, Torpaq, Bayraq, Dövlət və Dövlətçilik düşüncəsini "Kaspi"nin ənənələre sadıqlıyının ölçü və ifadəsinə çevirməyə çalışırdı.

Onu da qeyd edək ki, fealiyyətini bərpa edəndən sonra "Kaspi"nin xətti ilə müxtəlif kitablar nəşr olundu. Qəzetiñ nəşrələr seriyası da oxucular tərəfindən maraqla qarşılandı.

2010-cu ildə qəzetiñ Azərbaycan və ingilis dillerində milli metbuatımızın 135 illiyinə həsr olunmuş "135 illik yol" kitablarını, onun ardınca isə Heydər Əliyev İrsini Araşdırma Mərkəzi ilə birgə "İlham Əliyev: "Mən jurnalistləri vətənpərvərliyə çağırıram" kimi nəfis tərtibatlı kitabı nəşr etdi.

Ele bu yüksək mənəvi dəyərlərin davamı olaraq "Kaspi" qəzeti 2010-cu ilin avqust ayından 2011-ci ilin fevral ayına dək Milli Qəhrəman Məbariz İbrahimovun xatirəsinə həsr olunmuş, vətənpərvərlik mövzusunda bədii və publisistik əsərlərin müsabiqəsini elan etdi.

Davamı sahifə 4-də



pi"nin 608 sayına məhz Həsən bəy redaktorluq etmişdi. Onun yolunu Əlimərden bəyin yaxın dostu, dövrün böyük ideoloqu, ictimaiyyətçisi Ə.Hüseynzadə davam etdirmişdi. O, 1907-ci ilin 48-ci sayından 231-ci sayına dək bu böyük məsuliyyəti öz üzərinə götürmüştü. Qərənfə Dönya Minqizinin tədqiqatlarından bəlli olur ki, sonrakı redaktoru Ə.Topçubaşov özü seçib. Onun Həsən bəy Zərdabiyə yazdığı məktubda deyilir: "Kaspi"nin məhv olmaması üçün redaktor tapmış - Andrey Veyenberq. Təəssüf ki, ondan yaxışını tapmadım". ("Üç əsrin qəzeti", səh.159)

A.Veyenberq 1907-ci ildə 232-ci sayadan başlayaraq 1919-cu ilin 1 aprelində çapdan çıxan sonuncu sayadək "Kaspi"ye redaktorluq edir.

"Kaspi" qəzeti həm də 1918-ci il mart qırğıının şahidi idi. Qəzetiñ mətbəəsi tarixdə terrora məruz qalan ilk mətbəə kimi ermənilər tərəfindən topa tutuldu və dağıdıldı. Sonalar mətbəənin bir hissəsi berpa olundu və qəzet 1919-cu ilin aprelindək fealiyyətini davam etdirdi.

"Kaspi" 1881-ci ildən 1919-cu ildək Azərbaycan xalqının mətbuat tarixində, eləcə də ictimai, mədəni, ədəbi fikir tarixində baş vermiş inkişafi güzgü kimi əks

rək çıxışını belə yekunlaşdırılmışdı: "Mən teatr tikdirdim və qəzet aldım. Fikir elədim ki, bu iki şeyin vücudu ilə mən aləmin əksini xalqa göstərə bilərem. Bunların hə ikisi bizim üçün mühüm məsələdir". Sonada Əlimərden bəy Topçubaşov çıxış edərək söyləmişdi: "Gün o gün olsun ki, "Kaspi"nin 50 illiyini qeyd edək".

25 illik yubileyin materialları arxivdən gün də saxlanılır. Tarixdə iz qoymuş "Kaspi" bizlərə qəzetçilik tariximizin dərin elmi araşdırma və ehtiyac duyulan mənəviyyat və düşüncə xəzinəsinə miras qoyub. Bu qəzetiñ tarixi missiyasını öz üzərinə götürən müstəqil Azərbaycanın çağdaş mətbuat organı kimi biz "Kaspi"çilər öz tarixi missiya və məsuliyyətimizi və cavabdehliyimizi həmişə anlaysıv, her cümlə və sətrimizdə bunu isbat etməyə çalışırıq.

Müasir "Kaspi" qəzeti XX əsrin sonlarında - 1999-cu ilin mart ayında Ulu öndər Heydər Əliyevin xeyir-duası ilə fealiyyətə başladı. Bu elə bir dövrün başlanğıcı idi ki, artıq Azərbaycanda söz və mətbuat azadlığı bərqərər olmuş, kütləvi informasiya vasitələrinin qanunvericilik bazası formalşmış, yeni qəzetçilik ənənesi yaranmışdı.

"Kaspi" media aləminə gəlişi ilə sələrdir. "Kaspi" qəzeti 1999-cu ilin mart ayında Ulu öndər Heydər Əliyevin xeyir-duası ilə fealiyyətə başladı. Bu elə bir dövrün başlanğıcı idi ki, artıq Azərbaycanda söz və mətbuat azadlığı bərqərər olmuş, kütləvi informasiya vasitələrinin qanunvericilik bazası formalşmış, yeni qəzetçilik ənənesi yaranmışdı.

Əvvəli səhifə 2-3-də

Əsas məqsəd vətənpərvərlik mövzusunu yaradıcı ictimaiyyətin diqqətində saxlayaraq, ən yaxşı poeziya nümunələrinin, hekayə və publisist yazılarının müsabiqədə toplanması təmin etmək idi. Müsabiqə uğurla başa çatdı və təqdim olunan maraqlı nümunələrdən ibarət "Mübariz yol" adlı nəfis tərtibatlı kitab "Kaspi" qəzetiňin oxucularına təqdim edildi.

2011-ci ildə "Kaspi" qəzetiňin yenidən aşasdırılması üçün media mütexəssisləri və tədqiqatçıların iştirakı ilə 9 aylıq müsabiqə elan olundu. Müsabiqəyə təqdim olunan məqalələr bizi inandırıcı ki, millət sevgisi ilə fəaliyyətə başlayan, müstəqillik uğrunda canlarını fəda edənlərin fədakarlığı heç zaman unudulmur. Bu müsabiqənin yekunu olaraq "Üç əsrin qəzeti" kitabı işıq üzü gördü. Bu kitab nəinki "Kaspi" qəzetiňin tarixini öyrənmək baxımından əhəmiyyəlidir, eyni zamanda, jurnalistik fakültəsinin tələbələri üçün dərslik kimi də istifadə edilə bilər.

"Kaspi" ədəbiyyat və mədəniyyətə bağlı məqalələrin, eləcə də Azerbaycan, rus və dünya ədəbiyyatından nümunələrinin dərcinə də daim diqqət yetirir. Qəzetiň fəaliyyət konsepsiyasına uyğun olaraq azerbaycanlıq məfkuresinin təhlili və milli qürur nümunəsi kimi istinad etdiyimiz ədiblərin ırsının aşasdırılmasına da çalışırıq. Bu kontekstdə Azerbaycanın böyük şairi Məmməd Arazin yaradıcılığının yenidən aşasdırılmasına həsr olunmuş müsbiqəni qeyd etmək istərdim. 2013-cü ildə bu müsabiqənin yekunları əsasında "Kaspi" nəşrləri seriyasından "Haqqın var yaşamağa" adlı növbəti kitab çap olundu. Bu işin davamı kimi, "Kaspi" qəzeti bu istiqamətdəki fəaliyyətini daha geniş miqyasda həyata keçirməyə qərar verdi. Neticədə, türkçülük ideologiyası uğrunda şəhid olmuş Hüseyin Cavidin ırsı "H.Cavid əsərləri" adlı kitab şəklində Türkiyədə çap olunaraq türk oxucusuna çatdırıldı, "Cavid və Türkiye" mövzusunda genişmiqyaslı elmi konfranslar keçirildi. Kitabin nəşr olunduğu il-dən başlayaraq "Kaspi"nın təşəbbüsü ilə hər ilin mart ayında Türkiyənin İstanbul, Ankara və digər şəhərlərinin müxtəlif universitetlərində Cavid yaradıcılığına həsr olunmuş elmi konfranslar təşkil edildi.

Eyni zamanda, "Kaspi" qəzetiňin və Kaspi Təhsil Şirkətinin birgə layihəsi əsasında Hüseyin Cavidin əsərlərinin İran İslam Respublikasında həm Azerbaycan dilində nəşri, həm də fars dilinə tərcümə olunaraq farsdilli oxuculara çatdırılması üçün İranın görkəmli şair ve tərcüməçisi Əliyar Həmdiye müraciət olundu. Bu layihə əsasında "Topal Teymur", "Şeyx Sənan", "Peyğəmbər", "Maral" əsərləri hər iki dildə İran oxucularına çatdırıldı.

Cavid ırsının yenidən aşasdırılması üçün 2014-cü ildə elan etdiyimiz növbəti müsabiqədə məqsədimiz bu günədək filosof şairimiz haqqında heç yerdə çap olunmayan yeni araşdırmaları toplamaq, Cavidşunaslıqdakı yeni baxışları dəyərləndirmək idi. Bu müsabiqənin neticəsi olaraq "Cavid: Vətəne qayıdış" adlı foto albom, elmi-publisistik materiallardan ibarət "Cavid: Vətəne qayıdış" adlı kitab işıq üzü gördü.

2015-ci ildə qəzetimizin ildə bir dəfə veriləcək "Kaspi" mükafatını təsis etdik. Mükafat Azerbaycan xalqının, dövlətinin ictimai-siyasi, mədəni həyatında mühüm rol oynayan şəxslərə təqdim olunmaq üçün nəzərdə tutulub. İlk mükafat Cavidin

nəşinin Sibirdən gətirilməsi üçün yaradılmış komissiyanın rəhbəri və qoruyub saxladığı materialları sevə-sevə "Cavid: Vətəne qayıdış" albo-muna təqdim edən Həmid Cəfərova verildi. Hələlik sonuncu layihəmiz isə millətimizin istiqlalı üçün canlarından keçərək əbədiyyaşarlıq qazanan, "Kaspi" qəzeti ilə əməkdaşlıq edən Azərbaycan maarifçilərinə həsr olunub. Kitabda yer alan materiallar "Kaspi"nin xüsusi buraxılışlarında zaman-zaman dərc olunmuş ən oxunaqlı materiallardır. Yaxın vaxtlarda kitab oxuculara təqdim olunacaq.

Ötən il daha bir ciddi uğura imza atdıq. Belə ki, Almanıyanın Jack Levinson nəşriyyatının bir qolu olan "Brill onlayn" mətbəəsinin toplayıb saxladığı "Kaspi" qəzetiňin 38 illik nəşrinin elektron variantını aldıq. Bu gün bu materiallar istifadə üçün texniki standartlara uyğunlaşdırılıb və saytımızda yerləşdirilib.

Bu gün "Kaspi" əhatəli oxucu auditoriyasına malikdir. Qəzetiňiz həftənin cüme axşamı "Teatr", cüme "Gənclik qəzeti", şənbə günləri isə "Ədəbiyyat" əlavəsi ilə nəşr olunur.

Onu da qeyd edim ki, milli mətbuatımız hər an dövlətin diqqət və qayğıından yararlanaraq günü-gündən inkişaf etməkdədir. 2005-ci ilin iyulunda milli mətbuatın 130 illiyinə həsr olunmuş yubiley mərasimində Prezident İlham Əliyev mətbuatın inkişafı haqqında fikrini belə ifadə etdi:

"Bu gün Azerbaycanda, sözün əsil mənasında, müstəqil mətbuata böyük ehtiyac var. Azerbaycanda mətbuatın müstəqilliyi cəmiyyətin sıfarişidir. Men hesab edirəm ki, mətbu orqanlar bəzi siyasi dairələrin təsirindən çıxmalıdır və sözün əsil mənasında müstəqil olmalıdır".

2000-ci il iyun ayının 22-də milli mətbuatımızın 125 illiyi münasibətlə keçirilən görüşdə ulu öndər Heydər Əliyev mətbuatın keçdiyi çətin, şərəfli yola nəzər salaraq "Kaspi" haqqında demişdi: "Əkinçi" qısa bir zamandan sonra bağlandı. Ondan sonra rus dilində nəşr olunan bəzi qəzetlərə əlavə olaraq verəqələr çıxdı. ... Zeynalabdin Tağıyevin maliyyəsi ilə "Kaspi" qəzeti buraxılıb, amma o, rus dilində idi. Bunlar bizim tariximizdir. Zərdabının qoyduğu təmel yaşadı və inkişaf etdi".

"Kaspi" qəzeti haqqında Ulu öndərin söylədiyi bu fikir mətbuata verilən böyük dəyərdir. Bu fikir hem də hər bir mətbuat orqanının məsuliyyəti və vicdanlı fəaliyyətinə çağırış kimi qəbil olunmalıdır. Millət, xalq sevgisi, dövlət və dövləticilik ənənələrinə vətəndaş münasibəti mətbuatın enerji mənbəyinə çevrilməlidir. Ölkə rəhbəri İlham Əliyevin "Mən jurnalistləri vətənpərvərliyə çağırıram" fikri fəaliyyətimizin əsas məzmununu təşkil etməlidir.

Üç əsrin qəzeti olaraq müasir "Kaspi" klassik ənənələrin bünövrəsi üzərində ucalaraq, çağdaş mətbuatın mütərəqqi prinsiplərini tətbiq edərək, müasir medianın sevilən, oxunan nümunəsini yaratdı. Biz "Kaspi"çilər tarixi, milli bir qəzeti ardıcılırı, xələfləri olaraq fəaliyyət məsuliyyətimizi dərindən dərk edirik. Biz siyasi ambisiya və iddialardan uzaq olan millət, xalq, vətən sevgisine tapınaraq yola çıxdıq.

Bütün dərdlərimizə, yaralarımıza mələhəm olacaq qələbe müjdəsini bir gün "Kaspi"dən eşidəcəyiniz ümidi-lərlə, torpağımıza bütövlük, dövlətimizə əbədiyyaşarlıq, bayraqımıza daim göylərdə dalgalanmaq arzusu ilə yeni-yeni yüzilliklərə doğru yolumuzu davam etdirmək dəyik.